

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı İdarəetmə və Texnologiya Kolleci

(Orta ixtisas təhsili müəssisəsinin adı)

İngilis dili

(Fənnin adı)

(Fənn proqramı kim tərəfindən və nə vaxt təsdiq olunub)

Fəxriyyə Əliyeva Yavər q

tərəfindən hazırlanmış

Sillabus

2020/2021-ci il

1. Müəllim haqqında məlumat

Soyadı: Əliyeva

Adı:Fəxriyyə

Təhsili: ali təhsil

Elmi dərəcəsi:yox

Elmi adı:yox

Vəzifəsi:kafedra müdiri

Əlaqə rekvizitləri: e-mail faxriyyaa@inbox.ru

Gün ərzində kollecdə olduğu vaxt: 08:30-18:00

İştirak etdiyi müsabiqə , kurs və təlimlər:

Xarici dil: rus dili, ingilis dili

2. Fənn barədə məlumat

Fənnin adı: İngilis dili

Fənnin kodu: HFB -02

Kreditlərin sayı:8

Fənn öyrənilən vaxt:2020/2021-ci tədris ili, payız /yaz

Prerekvizit fənlər: İngilis dili

3. Fənnin xarakteristikası

Xarici dillər

İxtisas üzrə işgüzar dilin əsasları: dilin peşəyə uyğun lüğət tərkibi (leksika), frazeologiya lüğəti və terminlər peşəyönümü (istiqamət verilmiş) tərcümə (lüğətlə) texnikası, peşə ünsiyyəti və qarşılıqlı münasibət.

Səslərin artikulyasiyası , intonasiyası, öyrənilən dilin neytral nitq forması, dili öyrənilən ölkənin adət-ənənələri, nitq mədəniyyəti haqqında anlayış, məişət və ədəbi dil , rəsmi işgüzar dil , ifadə qaydalarının növlərini, leksikadan müxtəlif sahələrdə istifadə etmə anlayışı.

Gündəlik ünsiyyət üçün lazım olan leksik-qrammatik materialların öyrənilməsi , nitq fəaliyyətinin müxtəlif formalarının (şifahi, yazılı, monoloq, dialoq) öyrənilməsi.

Leksik-qrammatik minimuma yiyələnmək , ixtisasa uyğun terminlərin və adların düzgün mənəmlənməsi, elmi-texniki ədəbiyyatlardan tərcümənin edilməsi.

Tədbiq sahəsindən asılı olaraq leksikanın müxtəliflik anlayışı (məişətə, ixtisasa, ümumi,rəsmi, elmi və s... sahələrə aid sözlər), sərbəst və sabit birləşmələrinə və frazeoloji vahidlərə sair anlayış , sözdüzəltmənin əsas xüsusiyyətlərinə dair anlayış , ümumi xarakterli yazılı və şifahi ünsiyyət prosesində mənanı təhrif etmədən ünsiyyət yaratmağa kömək edən qrammatik vərdişlər, professional nitq üçün səciyyəvi olan qrammatik halları, gündəlik həyatda , ədəbiyyatda rəsmi dildə , iş və elm sahəsində , eləcədə bədii ədəbiyyatda sözlərin işlənmə üslubuna dair anlayış.

4. Fənnin tədrisi nəticəsində əldə olunan kompetensiyalar

Fənni mənimsəyən hər tələbə:

- 1.İxtisas üzrə işgüzar dilin əsaslarına yiyələnir.
2. Səslərin artikulyasiyasını ,intonasiyasını ,dili öyrənilən ölkənin adət-ənənələrini mənimsəyir.
3. Gündəlik ünsiyyət üçün lazım olan leksik-qrammatik materialları öyrənir.
- 4.İxtisasa uyğun terminləri və adları düzgün mənimsəyir.
- 5.Elmi-texniki ədəbiyyatlardan tərcümə edir.
- 6.Ümumi xarakterli yazılı və şifahi ünsiyyət prosesində mənanı təhrif etmədən ünsiyyət yaratmağa kömək edən qrammatik vərdişlərə yiyələnir

5. Fənnin proqramı (payız)

№	Mövzuların adları	Seminar
1.	My name is Hanna not Anna. Verb be+: Subject pronouns. Vocabulary: Days of the week. English vocabulary in use: unit 8-Greeting and wishes.	2
2.	All over the World. Verb be “?” and “- “. Vocabulary: The world, numbers 21-100. English vocabulary in use: unit 25-countries and nationalities.	2
3.	Open your books, please. Possessive adjectives. Vocabulary: Classroom language. Practical English. English vocabulary in use: unit 15- At school and university.	2
4.	A writer`s room. a/an, plurals. This, That/These, Those. Vocabulary: Things. English vocabulary in use: unit 13-In the living room.	2
5.	Stars and stripes. Adjectives. Vocabulary: Colours. English vocabulary in use: unit 22- Cinema.	2
6.	After 300 meters, turn right. Imperatives, Let`s. Vocabulary: Feelings.English vocabulary in use: unit 7-Feelings.	2
7.	Things I love about Britain. Present Simple + and -. Vocabulary:Verb phrases. English Vocabulary in use: unit 31-UK culture.	2
8.	Work and play. Present Simple. Vocabulary: Jobs. English vocabulary in use: unit 14-Jobs	2
9.	Love online. Word order in questions. Vocabulary: Questions words. Practical English. English vocabulary in use: unite 16-Communications.	2
10.	Is she his wife or his sister? Whose....? Possessive`s. Vocabulary: Family. English vocabulary in use: unit1-the family	2
11.	What a life! Prepositions of time. (at, in, on) and place (at, in, on). Vocabulary: Everyday adjectives. English vocabulary in use: unit 23-Free time at home.	2
12.	Short life, long life. Position of adverbs and expressions of frequency. English vocabulary in use: unite 2-Birth,marrriage and death.	2
13.	Do you have the X factor? Can/Can`t. Vocabulary: Verb phrases. English vocabulary in use: unite 33-The media.	2
14.	Love your neighbours. Present continuous. Vocabulary: Verb phrases. English vocabulary in use: unit 5-Describing people.	2
15.	Sun and the City. Present simple or Present continuous? Vocabulary: The weather and the seasons. Practical English. English vocabulary in use: unit 26-Weather.	2

6.Fənn üzrə sərbəst işlərin mövzuları

Fənn üzrə payız semestri ərzində 1 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 10 balla qiymətləndirilir .

	Mövzular
1	Kharabag problems
2	Holidays
3	Multiculturalism in Azerbaijan
4	Nacimi is a great poet of Azerbaijan
5	Musical culture of Azerbaijan
6	Flowers is a good smell of our life
7	Natural resources
8	Trees is a useful for our life
9	Planets
10	English Royal family

Sərbəst iş yazılı formada word faylı formasında , həcmi 4-10 səhifə (şrift 12) olmalıdır.

7. Tələbənin nailiyyətlərinin cari və aralıq qiymətləndirilməsi.

- Fənn üzrə krediti toplamaq üçün lazımi balın toplanması aşağıdakı kimidir .
- 50 bal imtahana gədərki bal:
- 10 bal dərslərə davamiyyətinə görə , (fənn üzrə ayrılmış auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır)
- 10 bal tələbənin sərbəst işinə görə ,
- 30 bal laboratoriya dərslərinin nəticələrinə görə (fənn üzrə kurs işi və məşğələ nəzərdə tutulmadığı halda)

8. Təhsiləmə prosesinə nəzarət və tələbələrin biliyinin yekun qiymətləndirilməsi.

-Tələbənin biliyinin yekun qiymətləndirilməsi imtahan zamanı 50 bal . Toplanan balların cəmi 100-ə bərabərdir . Yekun bal aşağıdakı kimi qiymətləndirilir.

A “əla”	-91-100
B “ç\yaxçı”	-81-90
C “yaxşı”	-71-80
D “kafi”	-61-70
E “ qənaətbəxş”	-51-60
F “ qeyri kafi “	-51 baldan aşağı

-Yekun qiymətləndirmədə 51 bal və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır və müvəffəqiyyət qazanan tələbə , 51 baldan aşağı bal toplayan tələbə isə həmin fəndən krediti qazanmır və akademik borcu olan tələbə adlanır.

9. İstifadə olunan ədəbiyyat .

- 1.”English File” Christina Latham-Koening,Clive Oxenden
- 2.”English vocabulary in Use” Stuart Redman

10.Tələbənin nizam-intizamına qoyulan tələblər.

1. Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq.
2. Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq , ictimai əsəyiş, daxili intizam , davranış qaydalarının tələblərinə riayət etmək .
3. Auditoriyadaxili təlim məşğələlərində iştirak etmək , müvafiq tədris planlarında və kurslarında və kursların işçi proqramlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək .
4. Kollecın otaqlarına , tədris-laboratoriya avadanlıqlarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq , onların körlanmasına, zədələnməsinə, itməsinə yol verməmək , otaqlarda təmizliyə və səliqəyə riayət etmək.